

Xəlqi ruh yaşadılır!..



XV əsrin son illeri...
Səfəvilər döyük-döyük tarix yazır...

Dünya Səfəviləri tanımaqdadi...

Dünya Səfəvilərlə hesablaşmaqdadi...

Şah İsmayıllı Xətainin qılıncı sıyrırlanda səngər tanımayan qızılbaşlar düşmənlərini, düşmən bildiklərini, düşmənciliyə meyillənənləri qılıncı yalmandırı, qızılbaşların qılıncı boyunlar vurur, qollar üzür, gözler tökür...

1499-cu il...

Döyük başa çatıb. Dağların, sert qayaların, mərd qayaların sinəsinin qanını sile-sile axan çayın qızartısı azalmaqdadi. Kimi göy otluğa dirsəklənib dincini alır, kimi kehərini tumarlayır, kimi qılıncını ovxarlayır, kimi yaralı qızılbaşın yaralarını sarırı...

Şah İsmayıllı Xətai dikdirə qaya misallı daşa mətərislənib. Atasını - Şeyx Heydəri xatırlayır. Bu xatırlamada kövrəklik də var, şükrənlıq da. Qəlbində çözülməsi mümkün olmayan bir gizli gəzışır. Ba-

(esse)

xışları göy üzünün göylüyünü qanadlarıyla sığallayan qartalın uçuşundan üzülmür...

Qızılbaşlara baxır. Ürəyindən lələk qələmə torpaq üçün qılınc çalanların hünərini şeirləşdirmək keçir...

Ustaclı Məhəmməd Şah İsmayıla nəsə demək isteyir. Şahın üzülə-üzülə düzülən, düzülə-düzülə üzülən xəyallarının nizamını pozmağa qymır. - Heydər oğlu İsmayıllı, Şah İsmayıllı Xətai olunca qılıncı qın tanımayan bu ünlü bəy xatırlayır ki, indi xəyallarıyla baş-başa qalan Şahın qılıncı bir-iki saat əvvəl düşmən sərkərdəsinin başını bədənidən üzmüdü; Səfəvilərin sancağı yeri göye dikəltmişdi. Bu zəfərin ovqatını yaşadığını düşünür...

Şah İsmayıllıın baxışları bayaqdan bəri göy üzündə qanad çalan qartaldan üzülür, Loğmanın getdiyi səmtə baxır. Ürəyinə nəsə damır. Tələsik yerisələ ora gedir...

Şah İsmayıllıın eli yaralı qızılbaşın ciyinə enir. Səssiz təbəssümünən sözü aydınlığıyla sezilir: "Mərhəba, qazi qardaşım!". Bele səssiz təbəssüm hamisi arzulayardı. Yaralı qızılbaşın da səssiz təbəssümünən səsi aydınlığıyla anlaşılır: "Canım məmləkətimizin sadağası olsun, şahım!". Minlərlə qızılbaşın and misallı harayı yeri-göyü silkələyir: "Canım məmləkətimizin sadağası olsun, şahım!"...

2017-ci ilin aprelı...

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2016-ci ilin aprel döyüklerinin ildönümüne həsr olunmuş təntənəli tədbirdi. Müdafiə naziri general-pol-



kovnik Zakir Həsənov döyüklerdə fərqlənmiş bir qrup hərbçi qulluqçunu, döyüklerdə yaranıb tərxis olunanları "Şücaətə görə" medalıyla təltif edir.

Baş leytenant Azər Məmmədov tədbirə əl arabasıyla gəlib. "Xahiş edirəm, əl arabasını salolandın çıxardin" - deyir. "Oturmağa dözümüm çatar..." Çoxu bilmir ki, Azər bu arabadan son nəfəsinəcən istifadə edəcək; döyüklerdə ağır yaralar alıb...

Bir azdan "Şücaətə görə" medalı təqdim ediləndə ayağa qalxa bilməyəcək. Onda salona üzüçü sükut çökür. Və Müdafiə naziri ... özü salona enir. Aprel döyüklerində şücaət göstərmış zabitin yanına... Duyğusal məqamdı. Aprel döyüklerində iştirak edənleurin, aprel döyüklerinin ovqatını qü-

rurla yaşıdanların davamlı alqışları. Bu davamlı alqışlar ürəklərin dediklərinin səmimi tərcümənidid: "Bu xalqa məglubiyyət yoxdu!"...

Müdafıə naziri aprel döyüklerində yaralanmış zabite təşkkür edir. 515 il əvvəl Şah İsmayıllı Xətainin yaralı qızılbaşla dediklərini xatırlayıram: "Mərhəba, qazi qardaşım!". Təltif olunan baş leytenant təltife görə minnətdarlığını bildirir. Yaralı qızılbaşın Şah İsmayıllı Xətaiyə dediklərini xatırlayıram: "Canım məmləkətimizin sadağası olsun!.."

Yüz illər keçsə də, ruh həmin ruhudur. Var səsimlə haraylamaq istəyirəm: xəlqi ruh yaşadılır! Xəlqi ruha zaval yoxdu!..

Rəşid HÜSEYNOV,
əməkdar jurnalist